

TƏSVİRİ

Bu cür çay fiksasiya maşını müxtəlif növ çayların bərkidilməsi və qurudulması üçün uyğundur. Bir maşın iki məqsəd üçün istifadə edilə bilər. Bu maşınla işlədikdən sonra çay yarpaqları parlaq rənglərə, zəngin aromalara və sıxlığa malikdir.

Bu maşın elektrikli isitmə qəbul edir, elektrikli istilik borusu istiləşməsinə və ya elektromaqnit induksiya istiliyini seçə bilərsiniz, təmiz və ətraf mühitə uyğun.

6 mm qalınlığında bir polad təbəqə ilə temperatur sabitdir və istilik itkisi azdır. Vahid, eyni keyfiyyət, daha çox ətir!

TƏTBİQ

[Tea Leaf Drum Dryer](#) , qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Sabitləmə müddəti	Qurutma vaxtı
Qara çay	/	15-30 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə	15-30 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə	15-30 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə	15-30 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ



力. 11552003767

Tea Roasting Drying Machine

DL-6CSTP-D110

Voltage: 380V 50HZ
Heating Power: 27 kw
Drum Diameter: 110 cm
Drum Length: 100 cm
For Green/Black Tea



Electric Heating Type
Capacity 35 kg per batch
6 mm Thicker Steel Board **L:210cm W:135cm H:188cm**

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

Çay yarpağı baraban kuruducusunun texniki siyahısı:

Model	DL-6CSTP-D110	
Ölçü	2100 × 1350 × 1880 mm	
Gərginlik	380V / 50Hz	
Daxili tamburun diametri	1100 mm	
Daxili tamburun uzunluğu	1000 mm	
Sürücü motor	Güc	1.5 kVt
	Sürət	1400 rpm
	Gərginlik	380 V
Egzoz mühərriki	Güc	0.18 kVt
	Sürət	2200 rpm
	Gərginlik	380V / 220V

Ümumi istilik gücü	36 kVt
Baraban sürəti	5-37 rpm
Səmərəlilik	100 kq

[Çay yarpağı tambur quruducusunun](#) bütün xüsusiyyətləri .

Model	6CSTP-D90	6CSTP-D110
Baraban Çapı	90 sm	110 sm
Baraban Uzunluğu	100 sm	100 sm
Tutum	80 kq / saat	100 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

FOTOLAR

茶叶炒干机



 **Assistant**
Delix Tea Machine



DELIJX.COM



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓